

**YENİ Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, millət vəkili Elman Nəsirov "Üç nöqtə"ye müsahibəsi.**

- Elman müəllim, ölkədə aparılan kadr islahatları davam edir və gündəmin əsas mövzusu olaraq müzakirə olunmaqdadır. Parlamentdə də kifayət qədər yaşılı deputatlar var. Mövcud situasiyaya baxılsa buna ehtiyac var mı?

- Cənab Prezident Nazirlər Kabinetinin son toplantısında birmənəli şəkildə vurğuladı ki, biz artıq inkişafın o səviyyəsinə gölmüşük ki, dünya dəyişir, dünyanın yeni siyasi, iqtisadi realilləri yaranır. Artıq kadrların təfəkkürü dəyişməli, onlar yeni realliga adekvat olmalıdır. Bizi bilikli, savadlı müasir dünya görüşlü, eyni zamanda, vətənpərvər, vətəninə bağlı gənc kadrlar lazımdır. Bunu mən özüm də dəfələrlə çıxışlarında qeyd eləmişəm ki, kadr çox bilikli, savadlı ola bilər. Amma o, vətəna bağlı olmasa, o dənənə olsa, həmin adam savadsızdan daha təhlükəlidir. Bu cür kadrlar bizə lazımlı deyil. Bizi bilikli, savadlı, dünyagörüşlü, innovativ yanaşmaların daşıyıcısı olan, vətənini sevən, dövlətinə, dövlətçiliyinə bağlı kadrlar lazımdır, kosmopolit adamlar bizə lazım deyil. Bu kontekstdə cənab Prezident kadr islahatları həyata keçirir. Və cəmiyyətimiz də bunu müsbət qarşılıyır. Vəzifələrə yeni simalar gəlir, gənclər ömər çəkilir. Və ömər çəkilmək üçün də əsas şərt sənən əldə etdiyin nəticələrdir. Məsələn, Prezident Mikayıl Cabbarovu iqtisadiyyat naziri qoydu. O, Vergilər naziri olarkən vergi daxil olmalarında xeyli irəliləyişlər var idi. Mikayıl Cabbarov vergidə uğurlu islahatlar həyata keçirib. Son 6 ay ərzində Gömrükdən və Vergidən daxil olmaqlar hesabına Azərbaycan bütçəsinə əlavə 700 milyon vəsait daxil olub. Bu da bu sahədəki islahatların hesabınadır. O ki qaldı Parlament, burda məsələ bir qədər fərqli yanaşma tələb edir. Çünkü cənab Prezident dövlət qurumlarında o təyinatı həyata keçirir ki, onlar təyinatlı vəzifələrdir. Amma Parlament seçkili orqanıdır. Məsələn, seçcisinin düşüncəsinə görə, tutaq ki, yaşı adam təcrübəlidir. Həmin seçcisiyə demək olarım ki, siz yaşı adama səs verməyin, gəncə səs verin. Başqa birisi isə hesab edir ki, gəncin enerjisi çoxdur, onun artıq yeni baxışı var, müasir texnologiyaları bilir, dilləri bilir və o, daha hazırlıqlıdır. O gəncə səs verir. Bir həqiqət də söyləyim ki, həkim Yeni Azərbaycan Partiyası təbii ki, öz namizədlərini özü müəyyən edir. 125 deputat yeri var və həkim partiyası bütün yerlərə namizədlərini verir. Bu gün görünür ki, Azərbaycan Prezidentinin bütün təşəbbüslerini xalq dəstəkləyir. Bunu son referendum təsdiqləyir. Yerli xarici qurumların keçirdiyi sorğular da təsdiqləyir ki, Azərbaycan Prezidenti hansısa təşəbbüsə çıxış edəndə xalq onu dəstəkləyir. Cənab Prezidentin də təşəbbüsü müasir dünyagörüşlü gənclərə vəzifələr vermek, gənclərə yol açmaqdır. Cənab Prezident bunu söylədiyse deməli, həkim partiyada da dəyişikliklər ola bilər. Yeni Azərbaycan Partiyasında gənclərə həmisi dəstək olub. Bu yeni deyil. Həkim partiyada bu gün 750 mindən çox üzvünün 40 faizindən çoxu gənclərdir. Niyə gənclər o partiyaya galib, çünki gələcəklərini orda götürür. Belə olan halda təbii ki, həkim partiya seçkildə qalib gəlmək üçün, cənab Prezidentin o yanaşmasını ömər çəkəcək.

# "Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi dərinlaşır"

**ELMAN NƏSIROV: "NƏ QƏDƏR Kİ, RADİKAL MÜXALİFƏT BÜTÜN UĞURSUZLUQLARININ KÖKUNDƏ İQTİDARI GÖRƏCƏK, O HAKİMİYYƏTİ GÖRMƏYƏCƏK"**



O proseslər görünür ki, xalq özü gəncləri vəzifələrdə görmək istəyir. Bu baxımdan həkim partiyanın 2020-ci il parlament seçkilərində namizədlərinin sırasında gənclərin xüsusü çəkisinin artması istisna deyil. Amma mən, yaşlıların üzərindən kortobii xətt çəkib, gənclərə üstünlük veriləcəyini demədim. Məsələyə bu cür yanaşmaq olmaz. Bu seçkidir, seçcisinin də öz yanaşması, öz baxışı var. Bilikli, savadlı, vətənə, dövlətçiliyə bağlı çənab Prezidentin siyasetini təbliğ edən, təşviq edən, onu dəstəkləyən, bu sabitlik və təhlükəsizliyin qorunmasına konkret töhfələr verə biləcək gənclərin irali çəkilməsinə ehtiyac var. Amma "artıq yaşılılar getsin, gənclər gəlsin" - radikal qavarama özü də düzgün deyil, çünkü seçenek xalqdır.

- Bu günlərdə deputat Xanhüseyin Kazımlı ilə bağlı sosial mediada bir videomaterial yayıldı. Deputatın bütçə müzakirəsi zamanı etdiyi çıxışındakı rəbatəsizlik ömər çəkildi və tənqidlər səsləndi. Hətta deputatın sağlığında problem yarandığı qeyd olundu. Əgər deputatın sağlığında belə problem yaranıbsa, Milli Məclisin onu geri çağırma hüququna dərəcədədir?

- Bunu dəqiqləşdirmək lazımdır. Xanhüseyin müəllim, professor, elmlər doktoru, tanınmış iqtisadçıdır. Onun öz partiyası var. O YAP-ı təmsil etmir. Onun çıxışı ilə bağlı belə məlumatlar sosial mediada yayılıb və tənqidli fikirlər səslənib. Göstərirək ki, guya səhəhətində problemlər var və səhəhət ilə bağlı çıxışında qeyri-adək vətənə yanaşmalar ortaya qoyub və sair. Əgər doğurdan da bù məsələ ciddiləşərsə, əgər doğurdan da məsələ təsdiqini taparsa. Əgər bu bir şayə deyil və bu məsələnin xüsusü araşdırımıya ehtiyacı olarsa mənə elə gələr ki, bu halda o məsələyə baxıla bilər. Bu-

rada deputatin mandatının əlindən alınmasının qanunvericilik prosedurası var. Yeni Azərbaycan hüquqi dövlətdir. Bu proseslər hüquqi çərçivədə olmalıdır. Yəni, bir şayə, kiminsə bir videosu əsasında qərarlar qəbul edilmir. Bu, istər deputat olsun, istərsə də, qeyri deputat olsun. Məsələyə məhz hüquqi prizmadan qiymət verilməlidir. Şəxsən mən özüm, haqqında bəhs olunan deputati tanınmış iqtisadçı, professor institut direktoru kimi tanmışam. Amma onun Komitədəki son çıxışı ilə bağlı belə şəyələr səsləndirilir. Bu dəqiqləşdirilməli və qanunun icazə verdiyi qaydada hadisəyi qiymət verilməlidir.

Deyilənlər reallığı eks elətdirməyə də bilər. Bu gün sosial şəbəkələrdə xoşagelməz bir tendensiyannın şahidi oluruz. Bir də görürsən ki, bir məmərən səhvi üzündən "Azərbaycan məmurları filan şəyələrə elədi"-deyə hamını eyni cür təqdim edirlər. "Məmurlar"- demək, sən niyə çoxmənli məmurların üzərinə ləkə atırsan. Sən konkret ad çək və sübut elə ki, o məmərən bu və ya digər hərəkətində xoşagelməz hal var. Yaxud, bir problemdə görə, "Azərbaycan parlamenti, Azərbaycan deputatları"-demək, nə qədər qüsurlu yanaşmadır. Sən bir nəfərən şəxsi mövqeyin niyə bütün 125 nəfərin təmsil olunduğu parlamentə aid edirsin. Məsələn, siz xeyli müddətdir bu sahədə çalışırsınız. Amma jurnalist də var ki, reket jurnalistikası ilə məşğuldur. Siz belə şəyələri qətiyyən yaxın qoymayan jurnalistsiz. Bu gün o reket jurnalistikaya görə desələr ki, Azərbaycan jurnalistikası reketdir, sizin acığınızı gələr. Bu gün Azərbaycan mediası çox surətlə inkişaf edir. Azərbaycan mediası o qədər azad inkişaf edib ki, dövlət başçısından tutmuş, onun komandasında nə qədər şəxs var, açıq şəkildə tənqid edə bilir. Əgər bizdə

mətbuat azadlığı olmasa, bunu edə bilməz.

- Amma Prezident 15 oktyabr müşavirəsindəki çıxışında belə fikirlər işlətmidi ki, media həm də müəyyən vəzifəli şəxslərin bir-birini şantaj etməsi, bir-birinə mübarizə aparması üçün bir vasitəyə, meydana çevrilib.

- Bəli, cənab prezident həqiqəti söylədi. Onda belə faktlar var. Bəli bəzən mediadən bu məqsədlər üçün də istifadə edirlər. Ancaq bir şey də var ki, Azərbaycan mediası, həm də o qədər inkişaf edib ki, azad sözünü deyə bilir.

**"Radikal müxalifətin mitinq öncəsi, mitinq zamanı və mitinqdən sonra dediklərinə inanmayın"**

- Elman müəllim, noyabrın 2-də Milli Şura - AXCP-nin növbəti etiraz aksiyası keçirilməliydi, amma təxirə salındı. İstərdim müxalifətin 19 oktyabr mitinqi və opponentlərinizin mitinqlərdə polisin zoraklığına məruz qoymaları ilə bağlı fikirlərə münasibət bildirəsiniz.

- Bismarkın məhsur bir ifadəsi var. Deyir ki, insanlar aşağıdakı hallarda insanların danışığına inanırlar. Birinci, mühərabə ərefəsində və mühərabənin gedışatında, nə danışırlarsa, çoxu yalandır. Çünkü təhrif edilmiş məlumatlar yayırlar ki, ictimai rəyi çəsdirlər. Ikinci, ovçu ova gedib qayıdarkən, danışdıqlarının çoxuna inanmayıın. Üçüncüü isə seçki öncəsi və seçki prosesində çox deyilənlərə inanmayıın. Mən Bismarkın sözlərini misal göstərib, bungunkü reallıqlar baxımdan bir əlavə də eləmək istəyirəm ki, radikal müxalifətin mitinq öncəsi, mitinq zamanı və mitinqdən sonra dediklərinə inanmayıın.

Davos İqtisadi Forumun son hesabatunda göstərilir ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə səviyyəsinə görə Azərbaycan 15-18-ci yerdədir. Ancaq qeyd edir ki, xalqın polisinə olan inam, etimad və etibar səviyyəsinə görə 30-cu yerdədir. Radikal müxalifət Azərbaycan polisin qaralamağı istəyir, ancaq dünyada polisin davranışını araşdırılandan sonra Azərbaycan 30-cu sıradə yer alır. O ki qaldı mitinqdə polisin zoraklığına, bununla bağlı hökumət təmsilçiləri müvafiq qurum rəhbərlərinə məlumat verdilər ki, bu araşdırılsın. Belə məslələr təsdiqini taparsa, həmin polis cəzalandırılacaq. Bununla bağlı rəsmi mövqə var. Bismarkı ona görə misal çəkdim ki, hər şeyə inanmayıın. Dezinformasiya baş alıb gədir. Bu polis də Azərbaycan vətəndaşdır, mitinqə çıxanlar da. Mitinqə çıxana deyirlər ki, ay mitinqə çıxan, qanuna əməl elə. 1998-ci il noyabrın 3-də sərbəst toplaşmaq haqqında qanun qəbul olunub.

O qanunun 3-cü fəslinin 9-cu bəndində aydın şəkil-də yazılıb ki, Hava Limanı, Dəmir yolu və Metropolitenin 200 metr məsafəsində olan təhlükəsizlik zolağında mitinq keçirmək olmaz, qadağandır. Orda YAP da mitinq keçirə bilməz. Sən qanunun alılıyindən danışırsan, amma qanunu pozursan. Sizə deyilir ki, gedin Lökbatanda keçirin.

- **İddia olunur ki, uzaqdır, gedə bilmirlər.**

- Radikal müxalifətin nümayəndələrindən biri Gültəkin Haçıbəyli, vaxtilə yeri gəlmışkən, iqtidar təmsilçisi idi. Onun iqtidarda olduğu vaxtlarda da müxalifət olub. O dövrdəki fikirlərini müxalifət-də olub səsləndirdiyi fikirlər ilə üz-üzə qoyanda, adam deyir ki, insan bu qədərmi dəyişər, bu qədərmi insanda sıfət olar. Onun AŞPA-dakı çıxışı ilə, Parlamentdəki iqtidaryönümlü çıxışları ilə bugünkü çıxışlarını müqayisə edin. Bəs o zaman dediyin nədir, bugünkü dediyin nədir. O söyləyir ki, məndə olan məlumata görə 19 oktyabrda 35 minə yaxın insan küçə yürüşlərində iştirak edib. Sual verirəm, əvvəla orda 250-300 nəfər ola bilərdi, onun da çoxu jurnalist idi. Hətta deyək ki, nəzəri baxımdan sən deyəndir. Sual yaranır ki, məhsul stadionundan Lökbatandakı meydana qədər olan məsafə 6-7 10 km-dir. Orda iki dənə nəhəng ticarət mərkəsi var. Hər gün minlərlə maşın insan ora ticarətə gedir. 35 min insan bu qədər sizin mövqeyinizi müdafiə edib, bu qədər sizin adamlarınızdrsa, hakimiyyətin əleyhinədirse, bunların heç olmasa 20 mininin ora getməsi bu qədərmi çətindir. Onda sual yaranır ki, onalar tənbəldir, ərinirlər getməyə, elə deyi? Onlar sadəcə yoxdur. Siz bilsəniz ki, sizə Lökbatanda, digər yerlərdə 100 minlər qoşulacaq, istənilən yeri istəyərsiniz. Sizin məqsədiniz odur ki, elə yer seçəsiniz ki, orda çox adam olsun və yoldan keçənlər də sizə qoşulan kimi təqdim edəsiniz. 2 noyabr mitinqini həyata keçirmək istəyənlərin, qeyri-qanuni mitinqlər təşkil etmək istəyənlərin niyyəti Azərbaycanda xaos yaratmaqdır. Azərbaycanda hakimiyyət böhrəni yaratmaqdır.

- **Bələ bir ərəfədə iqtidar- müxalifət dialoqu-na ehtiyac varmı?**

- İqtidar istənilən problemin, məsələnin da-nışqlar yolu ilə həllində maraqlıdır. Bizim milli dövlətçilik maraqlarımız bunu tələb edir. Dəfələrlə müxalifətlə bələ görüşlər olub. Müzakirələr olub. Eyni zamanda yaxın dövrlərdə son müzakirələr olub. Problem bilirsiz nədədir. Problem ondadır ki, Əli Kərimlinin rəhbərlik etmək istədiyi Milli Şura-Xalq Cəbhəsi – radikal müxalifətlə iqtidar danışığa gedəndə o mövqelər 180 dərəcədə haçalanır. Azərbaycan iqtidarı addımlar atır. Cənab Prezident çox ciddi sosial islahatlar həyata keçirir. İki islahatlar paketi reallaşdırır. Eyni zamanda iqtisadi islahatlar dərinləşdirilir. Artlıq kadr islahatları yenimərhələyə daxil olub. Siyasi islahatların yeni dalğası gələcək. Bələ olan vəziyyətdə müxalifətlə müzakirə apar-mağı gəkli hesab edir. Qarşı tərəf, radikal müxalifət deyir ki, heç bir addımınızın islahata heç bir dəxli yoxdur. İslahat odur ki, siz hakimiyyətdən gedin. Siz dünyanın elə bir yerində görmüsüzüm ki, müxalifət hakimiyyətə desin ki, siz hakimiyyəti bizə verin gedin. Hakimiyyətə gəlməyin yolu seçeneklərdən keçir. Ay radikal müxalifət, siz bu sualın ətarafında baş sindirin ki, seçkiyə gedəndə bu xalq niyə bizi müdafiə etmir? Bun sualın cavabını özünüz üçün aydınlaşdırın. Seçkiyə getmək istəmirlər. Bunun da səbəbləri var. Seçkiyə ona görə getmirlər ki, acı məglubiyyəti yaşamasınlar.

Əslində onlar faktiki addımları ilə simasızlığa gedirlər. Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi dərinləşir. Bunun əsasını ulu öndər Heydər Əliyev qoyub. Bu gün də həmin siyasəti Prezident İlham Əliyev müvəffəqiyyətlə həyata keçirir.

Nə qədər ki, radikal müxalifət bütün uğursuzluqlarının kökündə iqtidarı görəcək, o hakimiyyəti görməyəcək. Bu sualın cavabını tapsa, müxalifət hakimiyyətlə bağlı iddialarını yerinə yetirmək üçün müəyyən mənada nəticələr çıxara bilər.